

A+A Security

ELECTRONIC SECURITY SYSTEMS

Satış Departamenti:

Mob.: (+994 51) 237-08-09

sales@aplusa-security.com

Ünvan: Əhmədbəy Ağa

oğlu 24B

Bakı, Azərbaycan

www.aasecurity.az



videofied.
SYSTEM BUILDER



Kommersiya obyektlərinin mühafizəsi

Vaxtaşırı yanlış həyəcan siqnalları – bütün mühafizə siqnalizasiya sistemlərinin əsas problemidir. Ticarət obyektlərin qorunmasında yanlış həyəcan siqnallara reaksiya verilməsi təsir edici məsrəflərə çevirilir. **Videofied** mühafizə siqnalizasiya sistemlərində hər ötürülən Həyəcan Siqnalı bir neçə saniyəlik video təsviri ilə müşayiət olunur. Bu iş istifadəçiyə həyəcan xəbərdarlığının səbəbini, həyəcanın həqiqi və ya yanlış olmasını müəyyən etməyə imkan verir və bununla yanlış siqnalların araşdırılmasına çəkilən vaxt, əsəb və məsrəflərdən sığortalayır.



- Mühafizə funksiya ilə yanaşı, həmçinin, yanğın-xəbərdarlıq vəzifələrini də yerinə yetirə bilər
- Həm klaviaturadan, həm də məsafədən - mobil telefon üzərindən idarə olunur
- Mobil telefon vasitəsilə real zamanda görüntünün alınması üçün də istifadə oluna bilər
- 3 ilə qədər enerji qida mənbəyi olmayan yerdə çalışa bilər
- Simsiz olduğu üçün kabel işləri aparılmadan asan və rahat şəkildə hər bir yerdə quraşdırıla bilər

Videofied nədir?




SİMSİZ MÜHAFİZƏ SİQNALİZASIYA

Videofied mühafizə siqnalizasiya sistemləri kabel işləri aparılmadan asan və rahat hər bir yerdə quraşdırıla bilər.



ENERJİ MƏNBƏYİ OLMADAN

Videofied mühafizə siqnalizasiya sistemləri 3 ilə qədər enerji qida mənbəyi olmadan istənilən yerdə çalışa bilər.



VIDEOTƏSDİQ

Videofied mühafizə siqnalizasiya sistemlərində hər qəbul edilən Həyəcan Signalı, 10 saniyəlik video təsviri ilə müşayiət olunur.



MOBİL TELEFONLA İZLƏMƏ

Videofied hərəkət sensorları qeydə alınan bütün videoları mobil telefonunuzla izləmək imkanı yaradır.



TÜSTÜ DETEKTORU

Videofied detektorlarının sırasında nəqilsiz tüstü detektoru mövcüddür. Mühafizə ilə bərabər, sistem həmçinin yanğın-xəbərdarlıq vəzifələrini də yerinə yetirir.



3 AY YADDAŞDA SAXLANMA

Qeydə alınan bütün video və foto görüntülər 3 ay boyunca yaddaşda saxlanılır və istənilən zaman yenidən izlənilə bilər.

MOBİL İZLƏMƏ



Sizə daha yaxın...

VideoApp4all mobil aplikasiyası istənilən yerdə və zamanda smartfonunuzdan videomühafizə signalizasiya sisteminə nəzarət etməyə imkan verir, siz və sizin mühafizə sistemi arasında real interaktiv alətdir.

A) Bu aplikasiya vasitəsi ilə video ilə təsdiq olunmuş həyəcan xəbərdarlıq siqnallarından əlavə Siz aşağıdakıları da əldə edə bilərsiniz:

B) Sistemin cari statusunu “Mühafizədə”/”Mühafizdən çıxarılib” nəzərdən keçirib məsafədən dəyişdirilməsi

C) Səlahiyyəti olan digər şəxslər tərəfindən Sistemin statusunu “Mühafizədə”/”Mühafizdən çıxarılib” dəyişdirilməsi barədə dərhal məlumatın alınması

D) Sistemdə son üç ay ərzində baş verən bütün hadisələrin jurnalını (?)

E) Qorunan ərazidə elektrik enerjisinin kəsilməsi və bərpa olunması haqqında dərhal məlumatın alınması

F) Göndərilən sorğu əsasında hər hansı hərəkət detektorundan real zamanda video-görüntünün alınması

İDARƏETMƏ PANELLƏRİ

W PANEL

Son texnologiyaların nailiyyəti!

W paneli digər modellərdən fərqli olaraq həyəcan və video siqnalları GPRS-la bərabər həmçinin ETHERNET şəbəkəsi (nəqilli və WiFi (opsiya)) üzərindən ötürə bilir. Elektrik qida kəsildiyi halda Panel 72 saat fəaliyyəti davam edir. Opsional olaraq nəqilli siren, giriş və çıxışlardan istifadə etmək olar.



XL PANEL və XLL PANELLƏRİ

GSM şəbəkələrin GPRS kanalı üzərindən bağlanılır. Özündə daxili sireni, XL modellərində isə həmçinin radionişanların oxuyucu, klaviatura və mikrofonu birləşdirirlər. Üç ilə qədər elektrik qida daşları vasitəsi ilə çalışa bilər.



XT/XT-iP PANELLƏRİ

GPRS və ETHERNET şəbəkələri üzərindən çalışırlar. Panelin daxili giriş/çıxışları mövcüddür. Üç ilə qədər elektrik qida daşları vasitəsi ilə fəaliyyət göstərir, habelə digər panellərlə genişləndirici kimi istifadə oluna bilər (Xtender).

GÖRÜNTÜLÜYÜCÜ SENSORLAR

İÇ
GÖRÜNTÜLÜYÜCÜ
SENSORU



İÇ
HƏRƏKƏT
SENSORU



ÇÖL
GÖRÜNTÜLÜYÜCÜ
SENSORU



Hərəkət görüntüləyici, öz PIR (passif infraqırmızı) hissəsində canlı hərəkət müəyyən edildiyi halda həyəcan xəbərdarlıq signalını və videogörüntünü ötürülməsini təmin edən sensordur.

Hərəkət görüntüləyici sensoru xəbərdarlıq signalını və videogörüntünü naqilsiz ötürür. Onun İç və Çöl şəraiti üçün modelləri var. Əlavə olaraq Tüstü və Qapı Açılma sensorları da mövcuddur. Bütün sensorlar daxili elektrik qida daşları ilə üç ilə qədər çalışa bilirlər.

CİHAZLAR

QAPI
AÇILMA
SENSORU



İÇ UNİVERSAL
RADIO
ÖTÜRÜCÜSÜ



İÇ
TÜSTÜ
DETEKTÖRÜ



CİHAZLAR

KEYPADS XMA/XMB



Klaviatura

Sistemi konfiqurasiyası və proqramlaşdırılması üçün istifadə olunur.

Onun vasitəsi ilə obykti mühafizəyə qoymaq və mühafizədən çıxarmaq olar.

PROXIMITY TAGS VT



Radio eyniləşdirmə nişanı

Kod yığmadan obykti mühafizəyə qoymaq və mühafizədən çıxarmaq üçün istifadə olunur.

REMOTE KEYFOB RC



Radio pult

Sistemi məsafədən idarə edilməsi üçün istifadə olunur
Təhlükəli hallar haqqında xəbərdar etmək üçün
«Həyacan Düyməsi» ilə təchiz edilib

SİRENALAR

Videofied sirenləri tam simsiz olduğu üçün evinizdə kabel işləri aparılmadan asan və rahat şəkildə hər bir yerdə quraşdırıla bilər.

İÇ
SİRENİ



ÇÖL
SİRENİ



İÇ SİRENİ VƏ 2 TƏRƏFLİ
AUDIO TƏSDİQ



VIDEOFIED BİZNESİN MÜHAFİZƏSİ

<https://www.youtube.com/watch?v=eC8L-DjnfQA>



A+A
Security

ELECTRONIC SECURITY SYSTEMS

ƏLAVƏ MƏLUMAT ÜÇÜN SATIŞ
DEPARTAMENTİ İLƏ ƏLAQƏ SAXLAYIN:

Mob.: (+994 51) 237-08-09
sales@aplusa-security.com